

Tanınmış televiziya aparıcısı, diktör, rejissor, ssenarist və esseist Rafiq Həşimovun bugündə - avqustun 11-də 50 yaşı tamam olacaq. Uzun zamandan bəri fəal çalışdığı televiziya sahəsində və bütövlükde çağdaş ədəbi-mədəni mühitimdə Rafiq Həşimovun özünəməxsus yeri, sayılıb-seçilən mövqeyi var. Həyat və fəaliyyət yoluna nəzer salanda tam dəqiqliyi ilə aydın olur ki, bu mövqeye o, özünün parlaq istedadı və digər üstün şəxsi keyfiyyətləri, xüsusən də, bir neçə onillik boyu aramsız davam edən gərgin yaradıcı zəhməti hesabına yüksəlib.

Rafiq Məhəmməd oğlu Həşimov 1966-ci ildə anadan olub. 1985-ci ildə Bakı Rabitə-Elektro Texnikumunun "Televiziya və radio texnikası" fakültəsini bitirib. 1985-87-ci illərdə hərbi xidmətdə olub. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi fəaliyyətə başlayıb. Sonradan videooperator, montajçı kimi çalışıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsini bitirib. 1990-ci ildən bu günə qədər diktör kimi fəaliyyət göstərir. Bu illər ərzində "Xəbərlərin", müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif programının, "Səhər" programının aparıcısı olub. Nitq mədəniyyəti ilə bağlı "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcılarla və müxbirlərə məşğələlər keçib, "Xəzər" Universitetində dərs deyib. Ssenariləri əsasında bir çox ekran əsəri ("Səyyahın gündəliyi", "Günəş və bulud", "İki əsrin fenomeni", "Gözümün işığı", "Diktör", "Odlar torpağının suyu") yaradılmış R. Həşimov 2011-ci ildə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə, şəhid Fuad Əsədov haqqında "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin bəhs edən "Səttarin Azərbaycanı" sənədli filmini çəkib. "XX əsr" adlı kulturoloji müəllif programının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənat xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlayıb. Ümummilli Lider Heydər Əliyevin 4 noyabr 1998-



ci il tarixli fərmani ilə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görürlüb.

Ədəbi fəaliyyətində də seçilmiş Rafiq Həşimovun həkayələri ("Yuva", "Bir saat", "Allahdan qorxurdu", "Körpü", "Qaraböyük..."), əsərləri ("Kitab", "Söz", "Tarix", "Uşaqlar", "Zəhra ilə səhəbət..."), eləcə də Herman Hesse, Xorxe Luis Borges, Česlav Miloš və digər ədiblərdən tərcümələri nüfuzlu dərgilərdə, qəzetlərdə çap olunub. O, 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2014-cü ildən AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr müaviniidir. Bu günlərdə 50 yaşı olan Rafiq Həşimov barədə söz və sənət adamlarının fikirlərini təqdim edir:

bizim üçün daha çox önem və mənə daşıyırmış, nəinki xitabımız. Amma sözü kəlam səviyyəsinə yükseltməyi bacaran və qüdrətdən düşməyə qoymayan insanlar sözdən əvvəl musiqinin yarandığını dərk edənlərdir...

Bizi "baba müellim" deyə xitab etdiyimiz televiziyanın klassiki Rafiq Hüseynli tanış etmişdi. Telefon vəsiyəti ilə, ilk tanışlığımız çox kiçik, fəqət kitablar və çəkilış kasetləri ilə dolu bir otaqda baş tutdu. Tələbələrinə də bu otaqda qəbul edərdi. Mən hansısa bir metni oxumalı və onun qiyamətləndirməsini gözleməli idim. O, təxminən mənim indiki yaşimdada idi. Diqqətən dirlədi və "hələ bir-necə ay nitqin qoxusunu və etrini hiss edəcəksiniz", söylədi... Tələbə kimi qarşısında dayandığımız dövr onun iztirab çəkdiyi bir dönmə təsadüf etmişdi. Bu barədə heç vaxt danışmir, biz sadəcə bunu hiss edirdik...

Rafiq Həşimov haqqında danışmaq çox çətindir. Çünkü, onu hər zaman insanların ruhi halı və daxili dərəcəsi düşündürüb... Və O, belə yaşayır. Dünyada ən sürətli məfhumun fikir olduğunu özünə isbat etmək iztirabsız mümkün deyil. - Baba, sən niyə kədərlisən? - Bəlkə də ona görə ki, sən gülsən, bala... O, həm də dia-loqlarla və dialoqlarda yaşayır. Nitqin səslənən tərefini yazıya köçürdükdə eyni şəkildə dəyərde qala bilmesi üçün. Çünkü, həyatın "söz deyilənde yaşayır, yazılında ölü" mərhələsini adlayıb artı... Cürətimə görə, məni bağışlamasını rica edirəm, amma telemekanda artıq onu soyadını səsləndirmədən belə çağıra bilirik. Vaqifin cəzi, Alimin ifası kimi, Rafiqin səsi, nitqi və dəst-xətti ifadəsi yaşamaqdır. Peşəkar aparıcı və jurnalist olmaqla yanaşı, bu imza rejissoru olduğu filmlərdə də həyat tapıb... Özü ustalıqla yazdığı ssenarilərindən, filmlərindən bəhs etmir. Çünkü, rejissor insanlarla ekranlaşdırıldığı filmlərin dili ilə danışır, demək susqunluğu da ünsiyyətdir...

Sözün əvvəlinə və sonuna təsvir yaradan kəlmələri yaşamadan əlavə etmək mümkün deyil. Rafiq Həşimov həyatını televiziyanın özü kimi söz, təsvir və musiqinin vəhdətini axtarmağa həsr edib... Bir əsrin yarısında özü ilə bərabər övladları da onun haqqında danışır. Bu, onun 20 ildən artıq yaşayış programları, həkayələri, filmləridir... Sizə təşəkkür edirəm. Söyü təsvir dərəcəsində səsləndirdiyiniz üçün... Dostluğunu incəsənət səviyyəsinə yüksəltdiyiniz üçün... Kitablara sıqın, özünüüzü oruduğunuz üçün...

Fərid Hüseyn

Doğma insanlara bizdə "yaddaş-sizliq yaradır": harda tanıırsan, necə tanıırsan eksəren bunlar xatırından silinir, yaxud detallı qalmır. Çünkü nə zaman doğmalaşmanın "qəfil tarix"dir və həmən tarix məlum günləri ikinci plana keçirir. Hər şey o doğmalaşlığı tarixdən hesablanır, fəqət ruh, bağlandıığı günün tarixçəsini "qeyd edəmir". Ömrüm az olduğuna görə Rafiq Həşimovu çıxdan tanımır, amma yaxın 5-6 il içərisində onu ürəyim çox istəyib...

Rafiq Həşimov tərcüməçi kimi seçdiyi mətnlərlə, naşir kimi layihə rəhbəri olduğu "Xalq əmanatı" seriyası ilə, sevdiyi müəlliflə - Herman Hesseyle, çəkdiyi filmlərlə, aparıcılıq fəaliyyəti ilə heç də "rəngarəng deyil", cənubi o, əslində bir iş görür: Yüksek zövqlərə xitab edir. Bundan sonra ki ömründə də onu həmin xitabet kürsüsündə görmək dileyi ilə...

Yüksək zövqlərə xitab edən adam

Fuad Poladov
Xalq artisti

Mən Rafiqi yalan olmasın, keçən əsrənə təriyəm. Texminən 25-30 ildi. Bizim tanıışlığımızın səbebkarı bizim bir ümumi dostumuz vardı, Ni-yazi Aslanov, indi dünyasını dəyişib, o olub. Ona qədər biz bir-birimizizi tanıydıq, bir-birimizə münasibətimiz yaxşı idi, amma əsas dostluğumuz o vaxtdan başlayıb. Onda olan alicənablıq, ziyalılıq, mərdlik, təmkin hemişə bu illər ərzində məni özünə cəlb etdi. Hər bir insanın çətin məqamları olur, Rafiqin də həyatda çox çətin məqamları olub. Mən hələ bir dəfə onun səsinin qalxdığını, ucadan nəsə danışmağını görməmişəm. Hətta o kritik məqamlarda belə o, öz təmkinini, öz ağayanaklığını saxlayan oğlandır. Qıtbə olunası cəhətdir. Rafiqin bu keyfiyyəti çox xoşa gələndi. Az adamlarda olan keyfiyyətlərdəndi bu. Əsl kişiye mənsub olan keyfiyyətlərdəndi.

Rafiq Azərbaycan televiziyanının diktör məktəbinin ən ləyaqətli nümayəndələrindən biridir. Düzdül, hər bir diktoran öz yeri var, amma mən deyərdim, Rafiq Hüseynovdan sonra, Azərbaycan teatrında necə deyirlər, müqəddəs yer boş qalmır, o yeri tutanlardan biri, davamçılarından biri məhz Rafiq Həşimovdu. Bir dəfə bizim tanışlarımızdan biri yaxşı bir söz dedi ki, Rafiq, sən televizora tez-tez çıx. Çünkü dediklərin bəzən düz çıxmasa da, adamlar sənə inanır. Onun üzündə etimad olunacaq bir insanın siması var. Rafiqi görəndə nurlu simalar yadına düşür, necə ki, indi baxırıq o şəkillərə, görürük hamimin üzündən nur yağır, bax Rafiq də həmin adamlardandı. Ele bil ki, bu dövrün

adamı deyil. Və mənə elə gəlir ki, Rafiq Həşimovu bizim tamaşaçılarmız hələ yaxından tanımlırlar. Onun çox gözəl keyfiyyətləri var ki, mən arzu eleyirəm ki, 50 yaşıdan sonra, yarım əsr bu dünyada yaşayandan sonra da Rafiq bu həyatda öz yolunu necə tutub, elə həmin ləyqətlə də davam eletdirsin.

Selim Babullaoğlu
Şair

Rafiq Həşimovun usta ssenarist və esseist, rejissor, istedadlı tərcüməçi, dərin və maraqlı şeirlər müəllifi olduğunu bilənlərin sayı, onu görkəmli telejurnalıst, diktör, aparıcı kimi tanıyanların sayından, təessüf ki, qat-qat azdır. Bunun əsas səbəbi isə, Rafiqin, bir insan kimi, əvəzolunmaz keyfiyyətlərindən olan təvazökarlığıdır. Mənim təessüf hissim Rafiqin təvazökarlığına görə deyil və bu da, yəqin, anlaşılır. Rafiq yaxşı oğul, yaxşı qardaş, yaxşı ata, yaxşı dost, yaxşı vətəndaşdır. Ömrünün yarısı qədər onunla dostluq edən bir insan olaraq, mən bu sadaladıqlarımı onda hər bir məqamda yaxından müşahidə etmişəm. Ürəkde deyə bileyim bir şey də var: Rafiq cəmiyyətə, dünəndək, dünəndək elə insanlardandır ki, ona baxıb doğru səmtə, dürüst yönə düzəlmək olar.

Allah ona insanlarda dərin etimad oyadın işıqlı sima və qətblərə sirayet edən səs verib. Və nə yaxşı ki, öz işinin həqiqi, böyük peşəkarı kimi, Rafiq, Allahın ona verdiyi bu keyfiyyətlərdən sui-istişafə eləməyə çalışmayıb...

Bir dəfə bir yazıçıyla səhbetləşirdik. Əsərlərini yarıkönl və perpendikulyar oxumuşdum... Birdən

dostum elə onun yanındaca kitabını ixtiyarı bir yerdə açdı, gözəl, səlis nitqiyə oxumağa başladı. Mənə elə gəldi ki, kimsə Folknerin mətnlərini oxuyur və mən dinləyirəm. Sonra bu hadisə haqqında çox fikirleşdim... Bu sevginin işartisiydi. Yox, mən səsə aldənməmişdim, səsle işləyən adam kimi bu yanlışdan uzaqdım, amma mən heç kimdə nə o vaxta qədər, nə də sonra adı, gündəlik sözə bu qədər məsləhətlə, sevgi ilə yanaşan ikinci adam görməmişdim. Onun nitqi lügətlərə, lügətlərdəki ən azaşlı sözlərə bəraət qazandıracaq qədər dürüstdür, dolu və dərindir.

Sözləri düzgün oxumaq ahəng qanunlarına, vurğulara doğru-dürüst riayət eləmək deyil yalnız. Sözləri düzgün oxumaq onları anlamaq, bu anlayışları sanki xeyirin və şərin o biri üzündən başa düşərək qəlbə endirməkdir. Yalnız bu halda mətn düzgün oxunur. Rafiq Azərbaycan televiziya tarixində bunu bacaran, hər halda, mənim tanıdım yeganə insandır.

Mən indiyəqədərki ömrünün tən yarısı mənim ömrümün isə yarıdan çoxu qədər dostluq etdiyim əziz dostumu 50 illik yubileyi mənasibətlə ürəkdən təbrik edirəm. Qoy, uzun və məsud yaşasın!

Ceyhun Əli
Televiziya aparıcısı

"Axşamınız xeyir, hörmətli tamaşaçılardır, xanımlar və cənablar, analar və atalar, bacılar və qardaşlar..." Bu salamlaşma və xitabdan sonra adətən cavab gözleyirik. Hətta etdiyimiz müraciətin fərqinə varmadığımız məqamlar da olur. Çünkü, çatdırmaq istədiyimiz məlumat, fikir və nəsə

6 avqust 2016

www.kaspia.az

YUBILEY
15